



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi

M. Y. Lermontov

Əsıl Qərəb



M. Y. Lermontov

Aşıq Qərib



UŞAQGƏNCNƏŞR - 1957



Cox-çox illər bundan qabaq, Tiflis şəhərində, dövlətli bir türk¹ yaşayırıdı. Allah ona çoxlu mal-dövlət vermişdi; lakin yeganə övladı olan qızı Mahü-Mehr onun üçün hər şeydən əziz idi. Göydəki ulduzlar gözəldir, lakin ulduzlardan yuxarıda yaşayan mələklər onlardan da gözəldir; beləcə də Mahü-Mehr Tiflis qızlarının hamisindən gözəl idi. Tiflisdə Aşiq Qərib adlı bir yoxsul da yaşayırıdı. Allah ona saf, təmiz bir ürəkdən və aşıqlıq istedadından başqa heç bir şey verməmişdi; o, toy məclislərində gəzib saz çalar, qədim Türküstan pəhlivanlarını təriflər, varlı və xoşbəxt adamları əyləndirərdi. Toylardan birində o, Mahü-Mehri gördü və onlar bir-birinə aşiq oldular. Qızın vüsalına çatmağa Aşiq Qəribin ümidi az idi, ona görə də o, üzünü qara bulutlar örtmüş qış göyləri kimi tutqunlaşdı.

¹O vaxt azərbaycanlılara turk deyirdilər.

Bir dəfə Aşıq Qərib bağda, tənəklərin altında uzanmışdı, nəhayət onu yuxu tutub yatdı. Bu zaman Mahü-Mehr öz yoldaşları ilə oradan keçirdi, qızlardan biri yatmış aşığı gördü, ayaq saxladı. Dəstədən geri qalmış qız, Aşıq Qəribə yaxınlaşdı. Qız:

– Ay ağılsız, tənəklərin altında nə yatmışan, oyan, sənin ceyranın yanından keçir, – deyə oxudu.

Aşıq oyandı. Qız quş kimi sıçrayıb gözdən itdi.

Mahü-Mehr qızın nəgmə oxumağını eşidib onu danlamağa başladı. Qız cavabında:

– Eh, bu nəgməni kim üçün oxuduğumu bilmirsən, əgər bilsəydin, mənə təşəkkür edərdin; o oğlan sənin Aşıq Qəribindir, – dedi.

– Məni onun yanına apar, – deyə Mahü-Mehr sevindi.

Onlar Aşıq Qəribin yanına getdilər. Oğlanın qəmli üzünü görən Mahü-Mehr ondan bunun səbəbini soruşdu.

Aşıq Qərib dedi:


– Axı mən necə dərd çəkməyim, mən səni sevirəm, amma heç vaxt sən mənim olmayıacaqsan!

Mahü-Mehr:

– Məni atamdan istə, – dedi, – atam özü toyumuzu edər və mənə o qədər çehiz verər ki, bizim hər ikimizə bəs ədər.

– Yaxşı, tutaq ki, Ayak ağa öz qızından heç bir şey əsirgəmədi, – deyə Aşıq Qərib cavab verdi, – lakin kim bilir ki, sonra sən mənim kasıbığımı və hər şeydə sənə möhtac olduğumu üzümə vurmaya-çaqsan? Yox, əzizim Mahü-Mehr, mən əhd eləmişəm: yeddi il dünyani gəzib dolanacağam, ya özümə mal-dövlət yığacağam, ya da uzaq səhralarda məhv olacağam; əgər sən buna razı olsan – yeddi il tamam olanda sən mənim olarsan.

Qız razı oldu, lakin əlavə etdi ki, əgər o, təyin edilmiş günədək qayıtmasa, onu çoxdan istəyən Xurşud bəyin arvadı olacaqdır.



Aşıq Qərib öz anasının yanına gəldi; səfərə çıxmaq üçün ondan xeyir-dua aldı, kiçik bacısını öpdü və heybəsini ciyinə atdı, səfər əsasını özünə dayaq edib, Tiflis şəhərindən çıxdı.

Budur, bir atlı daldan gəlib ona çatdı. Aşıq Qərib baxıb gördü ki, gələn atlı Xurşud bəydir. O ucadan:

– Yaxşı yol! Səyyah! Sən hara gedirsənsə mən də sənə yoldaşam, – deyə çığırdı.

Xurşud bəylə yoldaş olmaq Aşıq Qəribin heç də ürəyindən deyildi. Lakin nə edə bilərdi? Onlar birləkdə xeyli yol getdilər; nəhayət qabaqlarına bir çay çıxdı. Çaydan keçmək üçün nə körpü, nə də dayaz bir yer vardi. Xurşud bəy ona dedi:

– Sən qabaqca üz keç, mən də sənin dalınca gəlirəm.

Aşıq üst paltarını çıxarıb üzməyə başladı. Üzüb çayın o biri tayına keçəndən sonra dala baxıb nə gördü! Aman, ey qadir Allah, bu nə bəladır!.. Xurşud bəy onun paltarını götürüb Tiflisə qayıdırı; o, atını hamar çöllə elə çapırkı ki, arxasında çöldə ancaq toz ilan kimi burula-burula qalxırdı. Bəy, Tiflisə çatan kimi, Aşıq Qəribin paltarını aparıb onun qoca anasına verdi. „Sənin oğlun dərin bir çayda boğuldu, – dedi, – al, bu da onun paltarı“ Anası sonsuz bir kədərlə özünü istəkli oğlunun paltarı üstünə atdı, paltarı isti göz yaşları ilə islatmağa başladı; sonra paltarı götürüb oğlunun deyiklisi Mahü-Mehrin yanına apardı, qızı dedi:

– Oğlum çayda boğulmuşdur. Xurşud bəy onun paltarını gətirmişdir; sən azadsan.

Mahü-Mehr gülümsünərək:

– İnanma, – deyə cavab verdi, – bunların hamısı Xurşud bəyin uydurmasıdır. Yeddi il bitməyincə, heç kim mənim ərim olmayıacaqdır.

Qız divardan öz sazını götürdü və yazıq Aşıq Qəribin sevdiyi mahnını həzin-həzin oxumağa başladı.



Bu vaxt Aşıq Qərib ayaqyalın, başaçıq, çil-çilpaq gəlib bir kəndə çatdı. Rəhmdil adamlar ona paltar və yemək verdilər; o da əvəzində onlara gözəl-gözəl mahnilər oxudu. Beləliklə, Aşıq Qərib kəndbəkənd, şəhərbəşəhər gəzdi və onun söhrəti hər yana yayılmağa başladı. Axırda o, Hələb şəhərinə gəlib çatdı. Adəti üzrə qəhvəxanaya girdi, saz istədi və oxumağa başladı.

Bu zamanlar Hələb şəhərində bir paşa yaşayırırdı. O, yaxşı nəğmə oxuyanları çox sevirdi. Onun yanına çox aşıqlar gətirmişdilər, lakin paşa heç birini bəyənməmişdi. Onun çovuşları şəhərdə aşiq axtarmaqdan yorulmuşdular. Birdən, onlar qəhvəxananın yanından keçəndə, insanı heyran edən oxumaq səsi eşitdilər. Çovuşlar qəhvəxanaya girdilər. Onlar aşağı:


- Gəl bizimlə paşa həzrətlərinin yanına gedək, getməsən, başını bədənindən ayıracığ! – deyə çıçırdılar.
- Mən azad bir adamam, özüm də Tiflis şəhərindən gəlmə bir qəribəm. İstəsəm gedərəm, istəməsəm getmərəm; kefim gələndə oxuyuram, gəlməyəndə yox; bir də, sizin paşanız mənim ağam deyil ki! – deyə aşiq cavab verdi.

Lakin buna baxmayaraq, onu tutub zorla paşanın yanına apardılar.

- Oxu! – deyə paşa ona əmr etdi.

Aşıq Qərib oxudu. Oxuduğu bu mahnında o, öz sevgilisi Mahü-Mehri tərifləyirdi. Bu mahni məğrur paşaya o qədər xoş gəldi ki, o, yoxsul Aşıq Qəribi öz yanında saxladı. Onu qızılla, gümüşlə sirab etdilər, ona bahalı gözəl paltar geyindirdilər. Aşıq Qərib şən və xoşbəxt yaşamağa başladı. O, çox dövlətlənmişdi. Onun Mahü-Mehrini yadından çıxardıb-çıxartmadığını bilmirəm, ancaq şərtləşdikləri vaxtin qurtarmasına az qalmışdı, o isə getməyə hazırlaşındı.

Gözəl Mahü-Mehr məyus olmağa başladı. Bu zaman Tiflisdən bir tacir qırx dəvə karvanı və səksən qulla səfərə çıxırdı.



Qız həmin taciri öz yanına çağırtdırdı, ona qızıl bir nimçə verib tapşırdı:

– Bu nimçəni götür, hansı şəhərə çatsan, bunu öz dükanına qoy və hər yerdə elan et ki, kim bu nimçəni tanıyıb sahibi olduğunu sübut edərsə, əvəzində nimçəni və onun ağırlığında qızıl alacaqdır

Tacir yola düşdü; hər yerdə Mahü-Mehrın tapşırığını yerinə yetirirdi, lakin qızıl nimçənin sahibi tapılmırıldı. Tacir, demək olar ki, mallarının çoxunu satmışdı. Yerdə qalan maliyla Hələb şəhərinə gəldi. O hər yerdə Mahü-Mehrın tapşırığını elan etdi. Aşıq Qərib bunu eşidən kimi karvansaraya qaçıdı və Tiflis tacirinin dükanında qızıl nimçəni gördü.


O, nimçəni tez əlinə götürüb:

– Bu mənimdir! – dedi.
– Doğrudur, sənindir, – deyə tacir cavab verdi. – Aşıq Qərib, mən səni tanıdım. Tez özünü Tiflisə çatdır; Mahü-Mehrin mənə tapşırıb ki, vaxtin gəlib çatdığını sənin yadına salım. Əgər sən təyin etdiyin gündə orada olmasan, o, başqasına ərə gedəcəkdir.

Aşıq Qərib çox məyus halda əllərilə başını tutdu: təyin olunmuş vaxtin qurtarmasına üçcə gün qalmışdı. Buna baxmayaraq o, ümidiyi kəsməyib qızilla dolu heybəsini götürdü və ata yazılı gəlmədən minib çapdı. Nəhayət Ərzincanla Ərzrum arasındaki Ərzingan dağında əldən düşmüş atın nəfəsi kəsilib yerə sərildi. O nə edə bilərdi? Ərzincandan Tiflisə iki aylıq yol idi, lakin onun ikicə gün vaxtı qalmışdı.

– Ey qadir Allah! Əgər sən mənim imdadıma çatmasan, bundan sonra yaşamaq mənim nəyimə lazımdır! – deyib özünü hündür qayadan yerə atmaq istəyirdi ki, birdən aşağıda ağ atlı bir adam gördü və onun:

– Oğlan, sən nə etmək istəyirsən? – deyən gur səsini eşitdi.
– Özümü öldürmək istəyirəm.
– Elə isə düş, gəl yanına, mən səni öldürüm.
Aşıq bir təhər qayadan endi. Atlı acıqlı-acıqlı:
– Dalımcı gəl, – dedi.



– Mən sənin dalınca necə gəlim, sənin atın el kimi uçur, amma mənə heybəm ağırlıq eləyir, – deyə Aşıq Qərib cavab verdi.

– Doğru deyirsən, heybəni gətir atımın yəhərinin qasından as, özün isə dalımcə gəl.

Aşıq Qərib nə qədər yüyürdüsə, yenə də dala qalırdı. Atlı soruşdu:

– Nə üçün dala qalırsan?

– Mən sənə necə çata bilərəm? Sənin atın xəyaldan da sürətlə gedir, mənsə lap əldən düşmüşəm.

– Doğru deyirsən, gəl tərkimə min və doğrusunu de, sən hara getməlisən?

– Heç olmasa, bugün Ərzruma çataydım, – deyə aşiq cavab verdi.

– Yum gözlərini!

Aşıq gözlərini yumdu.

– İndi aç!

Aşıq gözlərini açdı: öz qarşısında Ərzrumun ağaran divarlarını və parıldayan minarələrini görüb dedi:

– Ağa, məni bağışla, səhv etmişəm; mən Qarsa getməliydim.

Atlı dedi:

– Görürsənmi? Sənə tapşırımdım ki, mənə doğrusunu söyləyəsən; yaxşı, keçib, yenə gözlərini yum. İndi aç.

Aşıq, Qarsı görçək öz gözlərinə inanmadı. „Doğrudan da, bura Qarsdırımı?“ – deyə öz-özünə sual verdi. Aşıq diz çökərək dedi:

– Ağa, təqsirkaram, nökərin Aşıq Qərib, qarşında üç qat günahkardır; lakin sən özün bilirsən bir adam ki, səhərdən yalan danışmağa başladı, gərək axşama qədər yalan danışsin. Doğrusu, Tiflisə getməliyəm.

– Ay yalançı! – deyə atlı acıqlandı. – Lakin neyləyim, günahından keçirəm. Yum gözlərini.

Bir dəqiqə keçməmiş:

– İndi aç! – dedi.



Aşıq sevincindən qışkırdı: onlar Tiflisin darvazası ağızında idilər.

Aşıq Qərib atlıya ürəkdən təşəkkür etdi və heybəsini atın üstündən götürərək atlıya dedi:

– Ağa, əlbəttə, sən mənə çox yaxşılıqlar etdin,ancaq bir yaxşılıq da elə; Ərzincandan Tiflisə bir günə çatdığını kimə desəm, heç kəs mənə inanmaz. Bunu sübut etmək üçün mənə bir şey ver.

Atlı gülümsəyərək dedi:

– Əyil, atın ayarı altından bir ovuc torpaq götür, qoltuğunda gizlət. Sənin sözlərinin doğruluğuna inanmasalar, yeddi il kör qalmış bir arvadı yanına gətirt. Bu torpağı onun gözlərinə sürt, korun gözləri açılar.

Aşıq ağ atın ayarı altından bir ovuc torpaq götürdü. Lakin o, başını yuxarı qaldırıar-qaldırmaz, nə atlidan, nə də atdan bir əsər görmədi. Aşıq Qəribancaq bu zaman başa düşdü ki, onun xilaskarı Xıdır İlyasdır.

Aşıq Qərib axşamdan xeyli keçmiş öz evini axtarıb tapdı. O, əlləri titrəyə-titrəyə qapını döyərək dedi:

– Ana, ana, aç qapını! Mən allah qonağıyam, acam, mənə soyuqdur; sən qərib oğlunun canı, məni evə burax!

– Yolcuların gecələmələri üçün varlı və güclülərin evi var; bu saat şəhərdə toy eləyirlər; oraya get! Gecəni orada yaxşı keçirərsən, – deyə qarı zəif səslə cavab verdi.

Aşıq Qərib:

– Ana, – deyə cavab verdi, – mənim burada heç bir tanışım yoxdur, ona görə də xahişimi təkrar edib yalvarıram: sən qürbətdə olan oğlunun canı, məni evinə burax!

İş belə olduqda onun bacısı anasına dedi:

– Ana, durub qapını açım, gəlsin,
– Yaramaz qız! – deyə qarı cavab verdi, – budur, yeddi ildir ki, ağlamaqdan gözlərim kor olub, sən bundan istifadə edərək cavanları evə buraxıb qonaq eləməyi allahdan istəyirsən.



Lakin qız, anasının deyinməsinə əhəmiyyət verməyərək, qapını açdı və Aşıq Qəribi içəri buraxdı.

Aşıq Qərib içəri girib salam verdi, razılıq etdi; gizli bir həyəcanla ətrafa göz gəzdirməyə başladı. Baxıb gördü ki, torbasını toz basmış xoş ahəngli sazı divardan asıla qalır; – o, anasına dedi:

- Bu divardan asılan şey nədir?
- Sən nə qəribə qonaqsan? – deyə qarı cavab verdi. – Sənə bir parça çörək verib səhər yola salsaq bəsindir.
- Axı, mən sənə dedim ki, – deyə aşiq etiraz etdi, – sən mənim doğma anamsan, bu da bacımdır, ona görə də xahiş edirəm, məni bir başa sal görüm bu divardan asılan nədir?

Qarı ona inanmayaraq, acıqlı-acıqlı:

- Bu sazdır, saz – dedi.
- Saz nə olan şeydir axı?
- Saz o şeydir ki, onu çalıb nəğmə oxuyurlar.


Aşıq Qərib sazı divardan alıb ona göstərməsi üçün bacısına izn verilməsini arvaddan xahiş etdi. Qarı:

– Olmaz, – deyə cavab verdi, – bu saz mənim bədbəxt oğlumundur. Budur, yeddi ildir ki, bu saz divardan asılıbdır. Ona hələ indiyə kimi heç kəsin əli dəyməyib.

Ancaq bacısı ayağa qalxdı, divardan asılmış sazı götürüb ona verdi. Bu vaxt o, sazi alıb gözlərini yuxarı qaldırdı və belə bir dua elədi: „Ey qadir allah! Əgər mən öz arzuma çatacağamsa, onda mənim bu yedditelli sazım onu son dəfə çaldığım gündəki kimi saz olsun!”

O bu sözlərdən sonra mizrabı mis tellərə vurdu, tellər həməhəng səsləndi; Aşıq Qərib oxumağa başladı:

„Mən yoxsul Qəribəm, mənim sözlərim də yoxsuldur, amma böyük Xıdır İlyas sıldırıım qayadan enməyə mənə kömək etdi. Mən və sözlərim yoxsulsa da, ana, məni, öz qərib qonağını tanı”.



Bu sözlərdən anası hönkür-hönkür ağladı, sonra ondan soruşdu:

- Sənin adın nədir?
- Rəşid, - deyə o cavab verdi.
- Rəşid, birin de, birin eşit. Sən öz sözlərinlə mənim ürəyimi parça-parça elədin. Bu gecə yuxumda görmüşdüm ki, saçlarım ağarib; budur, mən yeddi ildir ki, ağlamaqdan kor olmuşam; sən, ey səsi oğlumun səsinə oxşayan adam, söylə görüm, oğlum nə vaxt gələcək? – O, göz yaşları ilə öz xahişini iki dəfə təkrar etdi.

Qonaq, nahaq yerə özünü onun oğlu adlandırırdı. Ana buna inanmındı. Bir az sonra o xahiş etdi:

- Anacan, icazə verin sazi götürüb gedim; mən eşitdim ki, qonşuluqda toy var; bacım məni ora ötürər; mən çalıb oxuyaram. Nə qazansam, gətirib sizinlə yarı bölgərəm.
- Vermərəm, - deyə qarı cavab verdi. – Oğlum gedəndən bəri bu saz evdən bayır çıxmayıb.

Lakin oğlan sazin bir telini belə qırmayacaqına and içdi:

- Əgər bircə teli qırılsa, öz var-dövlətimlə cavab verərəm, -deyə onu arxayı etdi.

Qoca arvad onun heybəsini yoxlayaraq, pulla dolu olduğunu görüb ona icazə verdi. Bacısı onu toy məclisi qurulan dövlətlinin evinə apardı və sonra nə olacağına qulaq asmaq üçün qapı ağızında dayandı.

Bu evdə Mahü-Mehr yaşayırıdı. Bu gecə o, Xurşud bəyin arvadı olmalı idi. Xurşud bəy öz qohum-əqrəbəsi və dostları ilə qonaqlıqda kef çəkirdi. Mahü-Mehr isə qız yoldaşları ilə birlikdə qiymətli pərdə dalında oturmuşdu. O, bir əlində zəhərlə dolu cam, o biri əlində isə iti bir xəncər tutmuşdu: o, başını Xurşud bəyin yastığına qoymazdan əvvəl, özünü öldürəcəyinə and içmişdi.

O, birdən yad bir adamın gəldiyini pərdə dalından eşitdi:

- Salaməleykum! Siz burada şənlik edirsiniz, mən yoxsul qəribə də



icazə verin sizinlə bir yerdə oturum. Bunun əvəzində sizə nəgmələr oxuyaram.

– Buyur, buyur. Oxuyan və oynayanlar üçün qapımız açıqdır; çünkü burda toydur; aşiq, bizə bir nəgmə oxu, səni çoxlu qızılla yola salaram, – deyə Xurşud bəy dilləndi və ondan soruşdu:

– Yolcu, bəs sənin adın nədir?

– İndi görərsiz.

Xurşud bəy gülərək:

– Bu necə addır! – deyə söyləndi, – mən birinci dəfədir ki, belə bir ad eşidirəm.

– Məni anam doğanda çox əziyyət çəkib. Qonşularımızdan çoxu gəlib qapıdan soruştumuş ki, allah ona qız verib, yoxsa oğul? Bu zaman onlara cavab vermişlər ki, „indi görərsiz“, ona görə də anadan olanda, mənə bu adı qoyublar. Sonra aşiq sazını götürüb oxumağa başladı:

„Hələb şəhərində mən Misir şərabı içdim, amma allah mənə qol-qanad verdi, üçcə günə buraya uçub gəldim“.

Xurşud bəyin ağILDAN kəm qardaşı xəncərini siyirib:

– Yalan deyirsən! – deyərək bağırdı. – Hələbdən buraya üç günə necə gəlmək olar?


– Sən məni nə üçün öldürmək istəyirsən? Adətən aşıqlar dünyanın dörd bir tərəfini gəzirlər. İstəyirsiz inanın, istəmirsiz yox, mən ki, sizdən heç bir şey almırıam, – deyə aşiq cavab verdi.

Bəy dedi:

– İşiniz olmasın, qoyun oxusun.

Aşiq Qərib oxumağını davam etdirdi:

– Sübh namazını Ərzincan dərəsində, günorta namazını Ərzrum şəhərində, ikindi namazını Qars şəhərində, axşam namazını da Tiflisdə qıldı. Allah mənə qanad verdi; mən də buraya uçub gəldim. Ağ ata qurban olum; o, ip üstündə oynayan kəndirbaz kimi dağlardan,



dərələrdən yel kimi keçib sürətlə çapa-çapa gəldi. Aşıq Mövlam qanad verdi, o da uçub Mahü-Mehrin toyuna gəldi.

Bu sözlərdən sonra Mahü-Mehr onun səsini tanıdı, zəhəri bir tərəfə, xəncəri də o biri tərəfə tulladi.

Yoldaşlarından biri ona dedi:

– Sən əhdinə beləmi sadiq qalırsan? Demək, bu gecə sən Xurşud bəyin arvadı olacaqsan?

Mahü-Mehr:

– Siz tanımadınız, amma mən, mənim üçün əziz olan səsi tanıdım, – deyə cavab verdi. Bu sözlərdən sonra o, qayçını götürüb pərdəni kəsdi. Aşıq Qəribi tanıdı, çıçırib onun boynuna sarıldı və hər ikisi bihuş halda yerə sərildi.

Xurşud bəyin qardaşı xəncəri çəkib onları öldürmək istədi. Lakin Xurşud bəy onu saxlayıb dedi:

– Səbr et və bil ki, kimin alnına nə yazılıbsa, o da olacaqdır.

Mahü-Mehr özünə gələndə utandığından qızardı və əllərilə üzünü örtüb pərdə dalında gizləndi.

Bəy:

– İndi, doğrudan da, lap aydın oldu ki, sən Aşıq Qəribəsən, – dedi, – ancaq doğrusunu de görək, bu qədər uzun bir yolu sən belə az vaxtda necə gəlib çıxmışan?

– Sözümün doğruluğunu sübut etmək üçün qılincim daş kəsər: əgər yalan deyirəmsə, qoy boynum qıldan da nazik olsun. Hamisindən yaxşısı budur ki, yeddi ildən bəri kor qalmış arvadı mənim yanımı gətirsinlər. Mən onun gözlərini sağaldaram.

Qapı ağızında dayanmış Aşıq Qəribin bacısı bu sözləri eşitdikdə anasının yanına qaçıdı:

– Anacan, o doğrudan da, mənim qardaşım, sənin oğlun Aşıq Qəribdir, – deyərək qoca arvadın əlindən tutub toy məclisinə gətirdi.

Aşıq Qərib bir ovuc torpağı qoltuğundan çıxardıb su ilə islatdı və anasının gözlərinə sürtərək:

– Ey camaat, – dedi, – Xıdır İlyasın qüdrətindən və böyüklüyündən agah olun!

Anasının gözləri açıldı. Bundan sonra onun sözlərinin doğruluğuna heç kəs şübhə etmədi və Xurşud bəy də gözəl Mahü-Mehri dinməz-söyləməz ona verdi.

İş belə olduqda, Aşıq Qərib sevinərək, ona dedi:

– Qulaq as, Xurşud bəy, mən də səni sevindirmək istəyirəm! Mənim bacım sənin əvvəlki nişanlından heç də pis deyil, mən dövlətliyəm, bacımın yaxşı cehizi olacaq. Onu da sən özünə nişanla və əziz Mahü-Mehrimlə mənim kimi siz də xoşbəxt olun.



Şəkillər A. MOGİLEVSKİNİNDİR

KİÇİK YAŞLI UŞAQLAR ÜÇÜN

**Михаил Юрьевич Лермонтов
АШИК-ГЕРИБ**

(на азербайджанском языке)

Азербайджанское
Издательство Детской и Юношеской Литературы
Баку – 1957

Tərcümə edəni: Ş. Mir Bağırova

Redaktor: R. Şixəmirova

Tex. redaktor: E. Arzumanov

Korrektor: R. Salamova

Çapa imzalanmış 1/X/1957-ci il. Formatı 60X92 1/8-1,5=3 çap vərəqi.
(Uç.-nəşr. vərəqi 3). Tırażı 30000. Sifariş 510. Qiyməti 2 man. 20 qəp.

Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 komissar adına mətbəəsi,
Bakı, Əli Bayramov küçəsi, 3.



Çapa imzalanmışdır: 25.03.2016.

Ofset çap kağızı.

Formatı: 60x84 1/8.

Həcmi: 3 ç.v.

Sifariş 7.

Tiraj: 500.

Kitab "Nağıl Evi-N" mətbəəsində
offset üsulu ilə çap olunmuşdur.

*Təkrar çap zamam ilk nəşrin
kitab göstəriciləri olduğu kimi saxlanılmışdır*



Bakı-2016